

**Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  
Lənkəran Dövlət Universiteti**

Təsdiq edirəm

Tədrisin təşkili və təlim

texnologiyaları üzrə prorektor v.i.e:

 dos. Zaur Məmmədov

"6" 01 2025-ci il

**Fənn sillabusu.**

**İxtisas:** 050709-Torpaqşunaslıq və aqrokimya

**Fakültə:** Aqrar və mühəndislik

**Kafedra:** "Aqrar elmləri"

**I.Fənn haqqında məlumat:**

**Fənnin adı:** "Bitki mühafizəsi" (Fitopatologiya və entomologiya) (Program Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.04.2011-ci il tarixli 546 nömrəli əmri ilə qrif verilmişdir.)

**Kodu:** İPF-B09

**Tədris ili:** III (2024-2025)

**Semestr:** VI (Payız)

**Tədris yükü:** Cəmi: 50 saat. Auditoriya saatı -14 (10 saat mühazirə, 4 saat laboratoriya)

**Tədris forması:** qiyabi

**Tədris dili:** Azərbaycan dili

**AKTS üzrə kredit:** 5 kredit

**Auditoriya N:**

**Saat:**

**II.Müəllim haqqında məlumat:**

**Adı, soyadı, elmi dərəcəsi və elmi adı:** m.Məlikov Əlibağış Şamməd o.

**Məsləhət günləri və saati:** alibagis.malikov@mail.ru

**Kafedranın ünvanı:** Lənkəran ş., Fizuli küç.70 ,

**III.Təsviyyə olunan dərslik, dərs vəsaitivə metodik vəsaitlər:**

**Əsas:**

1. Axundov T.M., Eyyubov B.B. Azərbaycanın mikobiotası. Bakı, 2008, 350 c.
2. Məmmədova S.R., Xəlilov B.B. Kənd təsərrüfatı entomologiyası Bakı, Maarif. 1986
3. Cəfərov İ. Ümumi fitopatologiya. Bakı: Elm, 2007, 392 s.
4. Cəfərov İ.H. Fitopatologiya (fənnini öyrənilməsinə dair metodik vəsait) Bakı: Elm, 2008, 184 s.
5. İbrahimov A.Ş., Abdulova Z.A., Mehdiyeva L.N. Mikologiya. Bakı: "Bakı Universiteti", 2008, 324 c.
6. M.Timur Döken, Erkol Demirçi Mikoloji – 1, Atatürk Universiteti Ziraat fakültesi, Ofsettesisi, Erzurum, 2010, 91 c.
7. M.Timur Döken, Erkol Demirçi, Hüseyin Zengin Fitopatoloji. Erzurum: 2010, 256 s.
8. Головин П.Н., Арсенъева М.В., Тронова А.Т. Практикум по общей фитопатологии. Санкт-Петербург, изд. Ланъ, 2002, 288 с.
9. Попкова К.В. Общая фитопатология. М.: Агропромиздат, 1989, 362 с.
10. www.google.ru
11. www.dic.academic.ru
12. www.agroteh-garant.ru

**IV. Prerekvizitlər:** Fənnin tədrisi üçün öncədən prerekvizit fənn yoxdur

**V.Korekvizitlər:** Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

**VI. Fənnin təsviri və məqsədi:** Fitopatologiya biologiya elminin tərkib hissəsidir. Fitopatologiya — bitki xəstəlikləri, onların profilaktikası və ləğv edilməsi üsullarını öyrənən elmdir. Ümumi və xüsusi hissəyə bölünür. Ümumi Fitopatologiya xəstəlik törədici ləri, onların başvermə səbəbini və şəraitini, inkişaf və yayılma qanuna uyğunluqlarını, xəstə organizmdə anatomiq, fizioloji dəyişkənlilikləri, bitki immuniteti və karantini məsələlərini öyrənir. Fitopatologiyaya kənd təsərrüfatı fitopatologiyası, ağac və kolların xəstəliklərini öyrənən meşə fitopatologiyası, dekorativ bitkilərin fitopatologiyası aiddir. Aqronomluğun tərkib hissəsi olan bu fənn kənd təsərrüfatı bitkilərinin xəstəliklərindən bəhs etməklə, zərərlər orqanizmlərə qarşı mübarizə üsullarını da öyrədir.

Aqronomluğun tərkib hissəsi olan bu fənn kənd təsərrüfatı bitkilərinin xəstəliklərindən bəhs etməklə, zərərlər orqanizmlərə qarşı mübarizə üsullarını öyrədir.

**Entomologiya** (yunanca entomon-həşərat, loqos-elmdir)-həşəratları öyrənən elm. Entomologiya zoologyanın bir hissəsi olmaqla başlanğıcını həmin elmdən götürmüş və onun əsasında inkişaf etmişdir. Müasir entomologiya elmi biologyanın inkişaf edən ən mühüm sahələrindən biri olub, praktika ilə sıx bağlıdır və onun ümumi entomologiya, kənd təsərrüfatı, meşə, tibbi və baytarlıq entomologiyası kimi müstəqil sahələri vardır. **Entomologiya** – bitki zərərvericiləri, onların profilaktiksi və məhv edilməsi üsullarını öyrənən elmdir.

**VII. Davamiyyətə verilən tələblər:** Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

**VIII.Qiymətləndirmə:** Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır aiddir: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə görə, və 30 bal kollokviumların nəticələrinə görə.

İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal- tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir.
- 8 bal- tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
- 6 bal- tələbənin cavabı əsasən düzgündür.
- 5 bal- tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

**Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)**

- 91-100 bai- əla (A)
- 81-90 bal-çox yaxşı (B)
- 71-80 bal- yaxşı (C)
- 61-70 bal- kafi (D)
- 51-60 bal -qənaətbəxş (E)
- 51-baldan aşağı- qeyri-kafi (F)

**XI.Davranış qaydalarının pozulması:**Tələbə Universitetin daxili nizam –intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülecekdir.

**X.Təqvim mövzu planı: Mühazirə 10 saat , laboratoriya 4 saat . Cəmi: 14 saat**

N	Keçirilən <u>mühazirə</u> ,laboratoriya və sərbəst mövzuların Məzmunu	Saat	Tarix
1	2	3	4
1	<b>Mövzu:1 Bitki xəstəlikləri haqqında ümumi məlumat .</b> <b>Plan:</b> <ol style="list-style-type: none"> <li>Fitopatologiyanın predmeti və obyektləri.</li> <li>Fitopatologiyanın bölmələri. Fitopatologiya biologiya elminin tərkib hissəsidir.</li> <li>Fitopatologiya kənd təsərrüfatı elmidir.</li> <li>Bitki xəstəliklərinin təsnifikasi.</li> <li>Bitkilərdə xəstəlik tərədən patogen orqanizimlər.</li> <li>Bitki xəstəliklərinə qarşı aqrotexniki mübarizə üsulu.</li> <li>Bitki xəstəliklərinə qarşı bioloji mübarizə üsulu.</li> <li>Bitki xəstəliklərinə qarşı kimyəvi mübarizə üsulu.</li> <li>Bitki xəstəliklərinə qarşı fiziki-mexaniki mübarizə üsulu.</li> <li>Bitki xəstəliklərinə qarşı seleksiya-toxumçuluq mübarizə üsulu.</li> <li>Bitki xəstəliklərinə qarşı karantini mübarizə üsulu.</li> <li>Bitki xəstəliklərinə qarşı integrir mübarizə üsulu.</li> </ol>	2	
2	<b>Mövzu №2. Taxıl, tərəvəz, pambıq, günəbaxan, soğan və şəkər çuğunduru bitkilərinin əsas xəstəlikləri.</b> <b>Plan:</b> <ol style="list-style-type: none"> <li>Buğda və arpa bitkisinin əsas xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri.</li> <li>Pamidor, kartof, və digər tərəvəz bitkilərinin xəstəlikləri və onlara qarşı mübarizə usulları.</li> <li>Pambıq və günəbaxan bitkilərinin xəstəlikləri və onlara qarşı mübarizə usulları.</li> <li>Soğan və şəkər çuğunduru bitkilərinin əsas xəstəlikləri və onlara qarşı mübarizə üsulları.</li> <li>Tumlu meyvə bitkilərinin göbələk, bakteriya və virus xəstəlikləri və onlara qarşı mübarizə usulları.</li> <li>Çeyirdəkli meyvə bitkilərinin göbələk, baktrya və virus xəstəlikləri və onlara qarşı mübarizə üsulları.</li> <li>Üzüm bitkisinin xəstəlikləri, onlarla mübarizə usulları.</li> </ol>	2	
3	<b>Mövzu № 3. Bitki zərərverici həşəratlar haqqında umumi məlumat.</b> <b>Dənli taxıl, dənli-paxlalı, şəkər çuğunduru və pambıq bitkisinin zərərverici həşəratları.</b> <b>Plan:</b> <ol style="list-style-type: none"> <li>Entomologiyanın predmeti və vəzifəsi.</li> <li>Həşəratların morfolojiyası, anatomiyası, fiziologiyası və biologiyası.</li> <li>Həşəratların təsnifikasi. Həşəratlar sinifi.</li> <li>Ziyanverici həşərtlərlə qarşı(aqrotexniki,fiziki-mexaniki,karantin, bioloji,kimyəvi və s.) mübarizə tədbirləri.</li> <li>Dənli –taxıl bitkilərinin zərərvericiləri və onlarla mübarizə.</li> </ol>	2	

	6.Dənli-paxlalı bitkilərinin əsas zərərvericiləri və onlarla mübarizə. 7.Şəkər çuğunduru bitkisinin zərərvericiləri və onlarla mübarizə. 8.Pambıq bitkisininə zərər vuran sovkalar və onlarla mübarizə. 9.Pambıq bvitkisinə zərər vuran mənənələr və onlarla mübarizə. 10.Pambıq bitkisinə zərər vuran tor gənəsi və onlarla mübarizə. 11.Pambıq bitkisinə zərər vuran tütün tripsi və onunla mübarizə.		
4	<b>Mövzu № 4. Kartof, xacçıçəkli tərəvəz, soğanlı tərəvəz bitkilərinin zərərverici həşəratları.</b> <b>Plan:</b> 1.Kartof bitkisinin zərərvericiləri və onlarla mübarizə tədbirləri. 2.Xacçıçəkli tərəvəz bitkilərinin zərərvericiləri və onlarla mübarizə tədbirləri. 3.Soğanlı tərəvəz bitkilərinin zərərvericiləri və onlarla mübarizə. 4.Tağlı bitkilərinin zərərvericiləri və onlarla mübarizə.	2	
5	<b>Mövzu № 5. Kartof, xacçıçəkli tərəvəz, soğanlı meyvə, qərzəkli, üzüm, sitrus və subtropik bitkilərinin zərərverici həşəratları.</b> <b>Plan:</b> 1.Kartof bitkisinin zərərvericiləri və onlarla mübarizə tədbirləri. 2.Xacçıçəkli tərəvəz bitkilərinin zərərvericiləri və onlarla mübarizə tədbirləri. 3.Soğanlı tərəvəz bitkilərinin zərərvericiləri və onlarla mübarizə. 4.Tağlı bitkilərinin zərərvericiləri və onlarla mübarizə. 5.Meyvə (tumlu) ağacların zərərvericiləri və onlara qarşı mübarizə üsulları. 6.Çəyirdəkli ağacların zərərvericiləri və onlara qarşı mübarizə üsulları. 7.Uzüm bitkisininə zərər vuran filloksera və ounla mübarizə tədbirləri. 8.Uzüm bitkisinə zərər vuran unlu yastica və ounla mübarizə tədbirləri. 9.Sitrus bitkilərinin zərərvericiləri və onlarla mübarizə tədbirləri. 10.Subtropik bitkilərinin zərərvericiləri və onlarla mübarizə tədbirləri	2	

Cəmi: 10 saat

#### Laboratoriya məşğələsi

s\ş	Məşğələlərin mövzuları	saat	tarix
1	<b>Mövzu:</b> Fitopatologianın bölmələri. Fitopatologiya biologiya elminin tərkib hissəsidir. Fitopatologiya kənd təsərrüfatı elmidir. Bitki xəstəliklərinin təsnifikasi. Bitkilərdə xəstəlik törədən patogen organizimlər. Bitki xəstəliklərinə qarşı müxtəlif (aqrotexniki, bioloji, fiziki-mexaniki və s.) mübarizə üsuluBuğda və arpa bitkisinin əsas xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri.Pamidor, kartof, və digər tərəvəz bitkilərinin xəstəlikləri və onlara qarşı mübarizə usulları.Pambıq və günəbaxan bitkilərinin xəstəlikləri və onlara qarşı mübarizə usulları.Soğan və şəkər çuğunduru bitkilərinin əsas xəstəlikləri və onlara qarşı mübarizə üsulları.Tumlu meyvə bitkilərinin göbələk, bakteriya və virus xəstəlikləri və onlara qarşı mübarizə üsulları.Çəyirdəkli meyvə bitkilərinin göbələk, bakteriya və virus xəstəlikləri və onlara qarşı mübarizə üsulları.Üzüm bitkisinin xəstəlikləri, onlara mübarizə üsulları.	2	

	<p><b>2 Mövzu:2</b>Entomologiyanın predmeti və vəzifəsi. Həşəratların morfolojiyası , anatomiyası , fiziologiyası və biologiyası. Həşəratların təsnifikasi . Həşəratlar sinifi . Ziyañverici həşəratlara qarşı(aqrotexniki,fiziki-mexaniki,karantin, bioloji,kimyəvi və s.) mübarizə tədbirləri. Dənli –taxıl bitkilərinin zərərvericiləri və onlarla mübarizə. Dənli- paxlı bitkilərinin əsas zərərvericiləri və onlarla mübarizə. Şəkər çuğunduru bitkisinin zərərvericiləri və onlarla mübarizə. Pambıq bitkisinin zərər vuran həşəratlar və onlarla mübarizə. Kartof bitkisinin zərərvericiləri və onlarla mübarizə tədbirləri. Xaççıçəkli tərəvəz bitkilərinin zərərvericiləri və onlarla mübarizə tədbirləri. Soğanlı tərəvəz bitkilərinin zərərvericiləri və onlarla mübarizə. Tağılı bitkilərinin zərərvericiləri və onlarla mübarizə. Meyvə (tumlu) ağacların zərərvericiləri və onlara qarşı mübarizə üsulları. Çəyirdəkli ağacların zərərvericiləri və onlara qarşı mübarizə üsulları. Qərzəkli bitkilərinin zərərvericiləri və onlarla mübarizə tədbirləri. Üzüm bitkisinin zərərvericiləri və ounla mübarizə tədbirləri. Situsvə subtropik bitkilərinin zərərvericiləri və onlarla mübarizə tədbirləri.</p>	2
	<b>Cəmi:</b> 4sa	

**XI. Fənn üzrə tələblər:**Göbələklər,bakteriyaların biologiyası və bitkilərin bakteriozlardan mühafizəsi.Viruslar və onların törətdikləri xəstəliklər.Xəstəliklərə qarşı bitki karantinin mübarizə.

#### **XII.Fitopatologiya fənni üzrə təlim nəticələri(FTN)**

- FTN1.**Fitopatologiyanın predmeti və obyektləri,fitopatologiya elminin qısa inkşaf tarixi və vəzifələri.Bitki xəstəlikləri,patolojiproses,onun mahiyyəti,xəstəliyin tipləri və təsnifatını öyrənmək.
- FTN 2.**Bitkidə xəstəlik tərədən göbələklərin (mitsel və şəkildəyişmələri),bakteriya və virusların bioloji xarakterizasi,qidalanması,təsnifat və taksonomiyasını öyrənmək.
- FTN 3.**Kənd təsərüfatı bitkilərində xəstəlik yaranan göbələk,bakterial,virus mənşəli xəstəlikləri taral və laboratoriya şəraitində təyin etmək.
- FTN4.Əlverişli iqlim və torpaq amilləri kimi abiotik səbəblərin müəyyən edilməsi onların xəstəliklərin əmələ gəlməsində və inkşafında rolunun öyrənilməsi.**
- FTN5.**Kənd təsərüfatı bitkilərinə qarşı aqrotexniki ,fiziki, bioloji, kimyəvi və integrir mübarizə tədbirləri və onların tətbiqini öyrənmək.Xəstəliklərə qarşı istifadə olunan kimyəvi pereparatların (pestisidlərin) tətbiqi, ətraf mühütin çirkəlnəməsi və əkinlərdə həddən artıq istifadəsinin təsiri haqqında məlumat vermək.
- FTN6.**Müxtəlif k/t-i bitkilərində əsas xəstəlikləri və təsərüfatçılıq şəraitində onlarla mübarizə prinsiplərinin öyrənmək

#### **XIII Entomologiya fənni üzrə təlim nəticələri(FTN)**

- FTN1.**Entomologiya eliminin predmeti və obyektləri,Entomologiya elminin qısa inkşaf tarixi və vəzifələrini bilmək.
- FTN2.**Bitkilərə zərər verən zərərvericilərin bioloji xarakterizəsi,qidalanması və təsnifatını öyrənmək.
- FTN3.**K/t-i bitkilərinə ziyan vuran zərərvericilərin tarla və laboratoriya şəraitində təyin etmək. üsulu.Xəstəliklərə qarşı aqrotexniki mübarizə üsulu.

#### **XIV.Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:**

---



---

#### **XV. Kollevkium suallar**

- 1.Fitopatologiyanın predmeti və obyektləri.
- 2.Bitki xəstəliklərinin təsnifikasi.

3. Bitkilərdə xəstəlik törədən patogen orqanizimlər.
4. Bitki xəstəliklərinə qarşı aqrotexniki mübarizə üsulu.
5. Bitki xəstəliklərinə qarşı bioloji mübarizə üsulu.
6. Bitki xəstəliklərinə qarşı kimyəvi mübarizə üsulu.
7. Bitki xəstəliklərinə qarşı fiziki-mexaniki mübarizə üsulu.
8. Bitki xəstəliklərinə qarşı seleksiya-toxumçuluq mübarizə üsulu.
9. Bitki xəstəliklərinə qarşı karantini mübarizə üsulu.
10. Bitki xəstəliklərinə qarşı integrir mübarizə üsulu.

#### XVI. İmtahan sualları:

1. Fitopatologiyanın predmeti və obyektləri.
2. Bitki xəstəliklərinin təsnifatı.
3. Bitkilərdə xəstəlik törədən patogen orqanizimlər.
4. Bitki xəstəliklərinə qarşı aqrotexniki mübarizə üsulu.
5. Bitki xəstəliklərinə qarşı bioloji mübarizə üsulu.
6. Bitki xəstəliklərinə qarşı kimyəvi mübarizə üsulu.
7. Bitki xəstəliklərinə qarşı fiziki-mexaniki mübarizə üsulu.
8. Bitki xəstəliklərinə qarşı seleksiya-toxumçuluq mübarizə üsulu.
9. Bitki xəstəliklərinə qarşı karantini mübarizə üsulu.
10. Bitki xəstəliklərinə qarşı integrir mübarizə üsulu.
11. Buğda və arpa bitkisinin əsas xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri.
12. Pamidor, kartof, və digər tərəvəz bitkilərinin xəstəlikləri və onlara qarşı mübarizə usulları.
13. Pambıq və günəbaxan bitkilərinin xəstəlikləri və onlara qarşı mübarizə usulları.
14. Soğan və şəkər çuğunduru bitkilərinin əsas xəstəlikləri və onlara qarşı mübarizə usulları.
15. Tumlu meyvə bitkilərinin göbələk, bakteriya və virus xəstəlikləri və onlara qarşı mübarizə üsulları.
16. Çeyirdəkli meyvə bitkilərinin göbələk, bakteriya və virus xəstəlikləri və onlara qarşı mübarizə üsulları.
17. Üzüm bitkisinin xəstəlikləri, onlarla mübarizə üsulları.
18. Entomologiyanın predmeti və vəzifəsi.
19. Həşəratların morfolojiyası, anatomiyası, fiziologiyası və biologiyası.
20. Həşəratların təsnifatı. Həşəratlar sinifi.
21. Ziyanverici həşəratlara qarşı(aqrotexniki,fiziki-mexaniki,karantin, bioloji,kimyəvi və s.) mübarizə tədbirləri.
22. Dənli- paxılalı bitkilərinin əsas zərərvericiləri və onlarla mübarizə.
23. Şəkər çuğunduru bitkisinin zərərvericiləri və onlarla mübarizə.
24. Pambıq bitkisininə zərər vuran sovkalar və onlarla mübarizə.
25. Pambıq bvitkisinə zərər vuran mənənələr və onlarla mübarizə.
26. Pambıq bitkisinə zərər vuran tor gənesi və onlarla mübarizə
27. Soğanlı tərəvəz bitkilərinin zərərvericiləri və onlarla mübarizə.
28. Tağlı bitkilərinin zərərvericiləri və onlarla mübarizə.
29. Meyvə (tumlu) ağacların zərərvericiləri və onlara qarşı mübarizə üsulları.
30. Çeyirdəkli ağacların zərərvericiləri və onlara qarşı mübarizə üsulları.
31. Qərzəkli bitkilərinin zərərvericiləri və onlarla mübarizə tədbirləri.
32. Üzüm bitkisininə zərər vuran filloksera və ounla mübarizə tədbirləri.
33. Üzüm bitkisinə zərər vuran unlu yastıca və ounla mübarizə tədbirləri.
34. Sitrus bitkilərinin zərərvericiləri və onlarla mübarizə tədbirləri.
35. Subtropik bitkilərinin zərərvericiləri və onlarla mübarizə tədbirləri

“Bitki mühafizəsi” fənninin sillabusu 050701- Aqraniomloq ixtisasının tədris planı və fənn programı əsasında tərtib edilmişdir.

Sillabus “Aqrar elmləri” kafedrasında müzakirə edilərək, təsdiq edilmişdir (“27” dekabr 2024-ci il, protokol №04 ).

Müəllim:  
Kafedra müdürü:

m.Ə.Ş.Məlikov  
dos.İ.C.Kərimov